



# SAĞ OL, ANA DİLİM!

Yollarım sınandı yad ölkələrdə,  
Neçə yad dodaqda səsləndi adım.  
Sağ ol, ana dilim, mənə heç yerdə  
Köməksiz qoymadın, yalnız qoymadın.

Barmağım altında düymə fırlanır,  
Londonla, Parislə yanaşı Bakı  
Doğma sözlər üçün darıxan hanı?  
Deyin qoy dinləsin: "Danışır Bakı!"

Danışır, açılır ömrün baharı,  
Dünyaya mən onun qoynundan uçdum.  
Mənim ürəyimin antenaları  
Gözəl Azərbaycan dilinə tuşdu.

Döyüşdə qılınc tək sıyrıldı qından,  
Başımın üstündə bayrağım oldu.  
Torpağım ikiye bölünən zaman  
Bu dil bölünməyən torpağım oldu.

Utansın tarixə dəllalliq edən,  
Tarix qapısına açar sözlər var.  
Pərdəni qaldırsan, beş-on kəlmədən  
Qondarma cildlər tar-mar olar.

Bu dildə sevincim, qədim, kədər  
Təzə ümidlərə açılan səhər.  
Bu dilin reaktiv təyyarələri  
Araz sərhəddini qıran kəlmələr.

İpək nəğmələrim gülləbatmazdı,  
Qolunu qandalla bağlamaq olmaz.  
Bu taydan o taya arxayın keçən,  
O taydan bu taya arxayın keçən

Dilin sənədini yoxlamaq olmaz,  
Sevginin yolunu saxlamaq olmaz!  
Sağ ol, ana dilim, ana öyüdüm,  
Füzuli eşqindən divanə dilim.

Ürəyim başına nəfəs dərmədən  
Fırlanıb kül olan pərvanə dilim.  
Hanı Xanım çaylar, hanı bəy göllər,  
Dillərdə cücərən yurdun izidir.

Yüz yol yaralanmış doğma kəlmələr  
Xalqımın döyüşlər xəritəsidir.  
Ala dağ, Qara dağ di seç, di ayır,  
Dağları basılmaz ordum sanmışam.

Harda bircə kəlmə sözüüm yaşayır,  
Oranı halalca yurdum sanmışam.  
Üstünə yüyürdü Quran dilləri,  
Peyğəmbər dilləri, qanun dilləri

Qapılar dalında qoydular səni,  
Haqq dedin, dabandan soydular səni,  
Ancaq məhv olmadın, anam, can dilim,  
Ordular sarsıdan Qəhrəman dilim!

Ömrüm qırılmazdı, yol qırılsa da,  
Səninlə həmişə mən üzəğam.  
Bədənim torpağa tapşırılsa da,  
Ruhumu mən sənə tapşıracağam.